

**Humanitar yardım sahəsində aparılan iş ilə əlaqədar Respublika Qızıl Aypara cəmiyyətinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması haqqında**

**AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI**

Respublika Qızıl Aypara cəmiyyətinin işinin səmərəsini yüksəltmək, Beynəlxalq humanitar təşkilatlarla və xarici ölkələrin Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri ilə xeyirxah və humanitar yardım əlaqələrini genişləndirmək, hazırkı ağır vəziyyətdə qaçqınlara və məcburi köçkünlərə, yaralılara, kimsəsizlərə və ümumiyyətlə ehtiyacı olan vətəndaşlara humanitar yardımın təşkili sahəsində işi yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti **qərara alır:**<sup>[1]</sup>

1. Dövlət Maddi Ehtiyatlar Komitəsinə tapşırıqlar ki, Respublika Qızıl Aypara cəmiyyətinin ünvanına beynəlxalq təşkilatlardan və xarici dövlətlərdən daxil olmuş humanitar yükün maneəsiz olaraq qəbul edilib paylanması üçün tabeliyində olan iri həcmli anbarlardan birini icarə haqqı tutulmadan 1994-cü ilin sonuna kimi Qızıl Aypara cəmiyyətinin sərəncamına versin.

Anbardan istifadə edilməsi hərbişdirilmiş mühafizə dəstəsinin qoyduğu ümumi qaydalar üzrə həyata keçirilsin.

2. Bakı Şəhər İcra Hakimiyyəti Respublika Qızıl Aypara cəmiyyətinin İcraiyyə Komitəsi ilə birlikdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri Federasiyasına məxsus olan minik və yük avtomaşınlarının saxlanması üçün Şəhər icra hakimiyyətinin tabeliyində olan qarajlardan birinin istifadə edilməsi məsələsini qısa müddətdə baxıb həll etsinlər.<sup>[2]</sup>

3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tapşırıqlar ki, Qızıl Aypara cəmiyyəti xətti ilə respublikaya gətirilən humanitar yardımın həcmünün xeyli miqdarda artdığı nəzərə alınaraq bu yüklərin təyinatı üzrə çatdırılması ilə bağlı xərclərin, texnikanın istifadəsi, təmiri və digər xərclərin ödənilməsi üçün cəmiyyətin hesabına nəzərdə tutulmayan və fəvqəladə hallar üçün ehtiyat fondundan 5,0 mln. manat vəsaitin keçirilməsini təmin etsin.

4. Respublika nazirlikləri, dövlət komitələri, konsern və şirkətlərin rəhbərlərinin nəzərinə çatdırılsın ki, Respublika Qızıl Aypara Cəmiyyətinin qaçqınlar və ehtiyacı olan vətəndaşlara humanitar yardımın təşkili ilə bağlı müraciətlərinə diqqətlə yanaşsınlar və imkan daxilində Cəmiyyətə lazımi köməklik göstərsinlər.

**Baş nazir S. HÜSEYNOV**

Bakı şəhəri, 30 avqust 1993-cü il  
468

**İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI**

1. 11 iyul 2007-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 6, maddə 734**)

**QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI**

<sup>[1]</sup> 11 iyul 2007-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 6, maddə 734**) ilə qərarının preambulasında "Qırmızı Xaç" sözləri "Qızıl Xaç" sözləri ilə əvəz edilmişdir.

<sup>[2]</sup> 11 iyul 2007-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 6, maddə 734**) ilə qərarının 2-ci bəndində "Qırmızı Xaç" sözləri "Qızıl Xaç" sözləri ilə əvəz edilmişdir.